



Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

AZ1108, Azərbaycan, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260

Telefon : (+99412) 497-38-51 Faks : (+99412) 497-44-27

E-mail: [novbetchi@anama.gov.az](mailto:novbetchi@anama.gov.az) Veb-sayt: [www.anama.gov.az](http://www.anama.gov.az)

<https://www.facebook.com/official.anama.gov.az> [https://twitter.com/ANAMA\\_gov\\_az](https://twitter.com/ANAMA_gov_az)

**2019-cu il 27 Noyabr tarixində Agentlik tərəfindən**

**Xızı rayonu ərazisində keçirilmiş  
təcili təxirəsalınmaz əməliyyat barədə**

## **OPERATİV MƏLUMAT**

2019-cu il 27 Noyabr tarixində saat 17:54-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Şurabad qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində **təlim məqsədli 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı** aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının və partladıcının ətrafında **50 kv.m** əraziyə **yerüstü** baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

**Ümumilikdə** Agentlik tərəfindən **01 yanvar – 27 noyabr 2019-cu il** tarixlərində 240 signal (əməliyyat çağırışı) əsasında **208 operativ və təxirəsalınmaz əməliyyat çıxışı** olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 13 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, **1 933 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 41 ədəd tank əleyhinə təlim məqsədli mina** zərərsizləşdirilmiş, **174 370 kv.m** ərazi **yerüstü** və **14 017 kv.m** ərazi **yeraltı** yoxlanılmışdır.



